

## Ana dili məsələsi Cəlil Məmmədquluzadənin felyetonlarında

Samirə Quliyeva

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Azərbaycan.

E-mail: samiraguliyeva1@gmail.com

**Annotation.** XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət dilimizə də mənfi təsir edirdi. Ana dilimizin qorunub saxlanılmasında, nəsildən-nasıl ötürülməsində əvəzsiz xidmətləri olan ziyyalılardan biri də Cəlil Məmmədquluzadədir. O, dilimizə qarşı hörmətsizliyi, ondan düzgün istifadə edilməməsini, dilimizə biganə yanaşan insanları bir sıra felyetonlarında qınaq obyektiyinə çevirir.

Bir çox əsrlərində insanları əcnəbi sözlərdən istifadəni dayandırmağa çağırın ədib bu mübarizəsinə təsisçisi olduğu "Molla Nəsrəddin" jurnalı vasitəsilə açıq şəkildə davam etdirirdi. O, bir sıra felyetonlarında dilimizin qorunub saxlanılmasına, inkişafına mane olan amilləri, insanları geniş oxucu kütłəsinə təqdim edir. Mövcud vəziyyəti satira ilə daha da qabarq göstərən yazıçı bunun qarşısının alınmayacağı təqdirdə vəziyyətin daha da pisləşəcəyini diqqətə çatdırır.

**Açar sözlər:** Cəlil Məmmədquluzadə, felyeton, mətbuat, ədəbiyyat, "Molla Nəsrəddin" jurnalı, ana dili, dil

**Məqalə tarixçəsi:** göndərilib – 02.10.2021; qəbul edilib – 12.10.2021

## The problem of native language in Jalil Mammadguluzadeh's feuilletons

Samira Gulyeva

Institute of Manuscripts named after Muhammad Fuzuli of ANAS. Azerbaijan.

E-mail: samiraguliyeva1@gmail.com

**Abstract.** At the beginning of the XX century, the socio-political situation in Azerbaijan also had a negative impact on our language. One of the personalities with invaluable services in the preservation of the native language, in transmission from generation to generation is Jalil Mammadguluzadeh. He condemned disrespect for his language, improper use, as well as indifferent people in a series of his feuilletons.

In many of his works, the writer who urged people to stop the use of foreign words, openly continued this struggle with the magazine "Molla Nasreddin". In a series of his feuilletons he represents to the reader the factors who prevent the preservation and development of our language. A writer who shows the current situation with satire, notes that the situation will deteriorate if it is not prevented.

**Keywords:** Jalil Mammadguluzadeh, feuilleton, press, literature, "Molla Nasreddin" journal, native language, language

**Article history:** received – 02.10.2021; accepted – 12.10.2021

## Giriş / Introduction

"Hər bir xalqın milliliyini, mənəvi dəyərləri ni yaşadan, inkişaf etdirən onun dilidir" – Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, dil bir xalqın var olmasının, dünya xalqları arasında yerini tutmasının əsas meyarlarındandır. Bu səbəbdəndir ki, hər kəs ana dilinə hörmətla yanaşmalıdır, hər vasita ilə onu qorumağdır. Təəssüf ki, tarix boyu bir neçə dəfə əlifbası dəyişdirilən dilimiz müxtəlif dövrlərdə mövcud olmuş ictimai-siyasi proseslər üzündən, bilərkəndən və ya bilməyərəkdən bir sira pozuntulara məruz qalıb.

## Əsas hissə / Main Part

XX əsrin əvvəllərində Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyətin ən çox manfi təsir göstərdiyi sahələrdən biri də dilimiz idi. Görkəmli fransız maarifçi və filosof Volterin dediyi kimi, "Yaxşı danışmağı yaxşı yanan müəllifləri oxumaqla öyrənmək olar". Azərbaycanın məhz bu cür yaxşı yanan ədəbiyyat və mətbuat nümayəndələrinin ana dilimizin qorunub saxlanılmasına, nəsildən-nəslə ötürülməsindən əvəzsiz xidmətləri olub. Belə müəlliflərdən biri da Cəlil Məmmədquluzadədir. Dövrün bir çox mütəfəkkirleri kimi C. Məmmədquluzadə də ana dilimizin qorunması yolunda qarşısına çıxan maneələrlə baxmayaraq, yorulmadan çalışıb. Ədib dilimizə qarşı hörmətsizliyi, ondan düzgün istifadə edilməməsini, dilimizə biganə yanaşan insanları yazdıqı bir sira felyetonlarda qıraq obyektiña çevirib. O, xüsusilə insanları öz doğma türk dilində deyil, fars və rus dillərinə üstünlük verəməni əsərlərində ürkən ağrısı ilə göstərib.

Görkəmli yazıçı və jurnalist bu yoldakı mübarizəsinə təsisicisi olduğu "Molla Nəsrəddin" jurnalı vasitəsilə də açıq şəkildə sürdürdü. "Belə bir şəraitdə meydana çıxan "Molla Nəsrəddin" in xidməti o oldu ki, ilk nömrəsindən ana dilinin heç bir güzəştə getməyən, ardıcıl bayraqdarı oldu. Məmmədquluzada jurnalın oxucularının çoxunun savadsız, avam olduğunu nəzərə alıb sadə, aydın dildə yazmağın vacibliyini möhkəm dərk etmişdi" [3, s.47]. Müəllif jurnalda dərc etdiyi bu mövzuya aid bir sira felyetonlarında dilimizin qorunub saxlanılmasına, inkişafına mane olan amilləri, insanları geniş oxucu kütləsinə təqdim edib, mövcud vəziyyəti satır ilə daha da qabarlı göstərib, bunun qarşısının alınmayaçaq təqdirdə vəziyyətin dəhə da pisləşcəyini diqqətə çatdırıb.

mətlə yanaşmalıdır, hər vasita ilə onu qorumağdır. Təəssüf ki, tarix boyu bir neçə dəfə əlifbası dəyişdirilən dilimiz müxtəlif dövrlərdə mövcud olmuş ictimai-siyasi proseslər üzündən, bilərkəndən və ya bilməyərəkdən bir sira pozuntulara məruz qalıb.

Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının 16 mart 1908-ci il tarixli sayında dərc etdiyi "Ana dili" felyetonunda dilimizin əsər əvvəllərində üzləşdiyi çətinliklər, problemlər gözəl nümunələrlə göstərilib.

"Circrama" təxəllüsü ilə yazılmış bu felyetonda doğma dilimizə qarşı göstərilən biganəlik, hörmətsizlik bir sira mütəfəkkirimiz kimi, Mirzə Cəlili də çox təəssüfləndirib. Burada ədib tatar qəzetlərinin birində yer alan İran barəsində səhbətə nəzər salıb. Qəzetdəki yazıda qeyd olunanları "Qafqaz canavarlarının ana dili danışdıqları"na bənzədən Mirzə Cəlil ana dilimizin neçə korlanmaya məruz qaldığını bir daha göstərib: "Persiyada camaat şaxdan nedavolnudur", yəni istəyir desin ki, "İranda camaat şahdan nərazidi". Yaziq bizim dilimiz: Qafqaz ədiblərimiz "ana" əvəzinə "madər" yazarlar. Tatar qəzetçilərimiz də İrani "Persiya" yazarlar. Və bunnarın adını da qoyurlar "ana dili". Yaziq analarımız nə "madər" eşidiblər, nə da "Persiya". Bəlli..." [1, s.263]

Sadə vətəndaşların, xüsusilə gənclərin fars və ərəbcəyə yōnləmələri felyetonun əsas mövzusunu təskil edir. Burada ədib əcnəbi kolmələrdən istifadə etməklə ana dilindən kanarlaşanları təqnid eləyir. O, əsərlərində bu kimi problemləri satirik üsulla təqdim etsə də, əslində onların ciddiliyini ustalıqla oxucunun diqqətinə çatdırıb bilib.

Ədibin "Molla Nəsrəddin" jurnalının 12 may 1908-ci il tarixli sayında dərc etdiyi "Dil" felyetonu ana dilinə biganə yanaşan insanları təqnid edən, doğru yola çağırın yüksək sənətkarlıqla yazılmış nümunələrdəndir.

Cəlil Məmmədquluzadə öz dilini bir kənara qoyub, əcnəbi dillərə üstünlük verən insanları bu felyetonda təqnid atəşinə tutub. O, bir za-

manlar hər kəsin ana dilində danışmasına baxmayaraq, dövrün mövcud ictimai-siyasi vəziyyətinə uyğunlaşmaq düşüncəsi ilə rus dilində danışmağa başlayanları satirik yolla təqnid edir, artıq bu vəziyyətə üzülmədiyini istehza ilə bildirib: "Mən indiya kimi inciyyordim o müsəlmanlardan ki, öz dillərini bila-bila bir-birinə rus dilində məktub yazarlar. Amma indi incimiron. Darülfünun qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər; müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəller mən buna razi olmazdım; amma indi razıyım" [1, s.274]. O, hətta qəzet sahifələrində də yazıların rus dilində yazıldığını, buna heç kimin etiraz etmədiyini, əksinə sevə-sevə buna əməl etdiklərini təəssüf hissi ilə diqqətə çatdırıb.

Bu felyetonda ədibin toxunduğu mövzuların biri de insanların başqa dillərə üz tutmaqdansa öz dillərini əcnəbilərə öyrətməyə çalışıbmalarıdır. O, bəzilərinin dəha asan yolu seçərək heç bir zəhmət çəkmədən rus dilində yazıb danışmayı üstün tutmalarını pisləyir.

Öz dilindən başqa digər dillərdə danışan və ya hər vasita ilə ana dilinə əcnəbi sözler calamaqdan çəkinməyən insanlar Cəlilin dillə bağlı felyetonlarının əsas "qəhrəmanları"dır. O, belə vətəndaşları təqnid etməkdən çəkimir, böyük sonətkarlıqla ən kiçik detallına kimi oxucunun diqqətinə çatdırır. Ədibin 1906-ci ildə "Hop-hop" təxəllüsü ilə qələmə aldığı "Abirin və kilab" felyetonunda dilimizin korlanması hallarının təkcə sadə insanların tərəfindən baş vermemədiyi, eyni zamanda mətbu orgaşlarının da bəzi halarda bu pozuntularda yol verdikləri təssüflə göstərilir. "Bir neçə gün bundan əvvəl türk qəzetlərinin birində oxudum ki, rus ədibi məşhur Krilov "Abirin və kilab" adında bir təmsil yazıb. ... çox təəccüb elədim ki, bu təmsildən mənim xəbərim yoxdur. Açıdm Krilovun məcmüsünü və vərəqləyib, "Abirin və kilab" adında bir təmsil tapa bilmədim... Axırı ərəbi bilənlərin birisi məni başa saldı ki, "abirin" – yəni ərəbcə keçənlər, yolçular; "kilab" – yəni itlər" [1, s.68] – burada Cəlil rus dilindən ana dilimizə tərcümə prosesində dilimizə yad kəlmələrdən istifadə olunmasını kədərlər təsvir edir. O, öz sözlərimiz əvəzinə, ərəb kəlmələri yanan türk qəzetini təqnid etməkdən də çəkinmir.

XX əsrin əvvəllərində mətbuat sahifələrində dilimiz qarşı etinasızlıq Cəlil Məmmədquluzadəni üzən mühüm məsələlərdən idi. Ədib "Molla Nəsrəddin" jurnalının 4 aprel 1911-ci il tarixli sayıda dərc etdiyi "Mustafəbəy Əlibəyov" adlı felyetonunda bu mövzuya bir daha toxunub. O, burada Bakıda çıxan "Nicat" qəzetiinin nömrələrindən birində yer almış iki yazıya diqqət yetirir. Ədibin əsas diqqəti yönəltmək istədiyi məsələ isə bu yazıların heç birinin ana dilimizdə olmamasıdır: "Sağ tərfədən müsəlmanca yazılıb: "İran vüqüati barəsində", sol tərfədən rusca yazılıb: "Mustafəbəy Əlibəyov həzərətlərinin tərcüməyi-hali" [1, s.490].

Müsəlmanca yazılın həmin misralardan hətənək dildə təhsil alan birinin heç nə başa düşmədiyini, bir mənə anlamadığını vurgulamaqla, o, bu tipli yazıların sadə insanlar üçün əhəmiyyətinin dərəcəsini, mövcud rejimin tələblərinə uyğunlaşmaq istəy ki mi göstərir. Da-ha sonra mülliəf rus dilində yazıları da oxumaq qərarına gəlir və burada da öz dilimizin "unu-dulduğunu" təəssüf hissi ilə izləyir.

Felyetonda diqqət yetirilən mühüm məsələlərdən biri də məhz sadə və savadsız insanlardır. Yəni bu tipli yazıları onların necə anlayacağıdır. Təhsil aldığı dildən asılı olmayaq hər kəsin qəzet sahifələrini vərəqlədiyini, oradakı yazıları oxuduğunu qeyd edir. Və ali təhsilli birinin müsəlmanca yazıları başa düşmədiyi halda, təhsilsiz birinin həmin yazıları necə anlayacağının dəstəkli olur.

Yazar misal gətirilən qəzeti timsalında diqqət nəşrlərə də müraciət edərək artıq dəb halını almış bu vəziyyəti dəyişməyə, xalqın mənəfəyi üçün çalışımaq və ən əsası, ana dilinə hörmətə yanaşmağa çağırış edib: "İndi qələmnən təşəx-xüs satmaq vaxtı deyil! İndi müsəlman qardaşlar sizdən xəber gözləyir ki, sadə yazı vasitəsilə müsəlman qardaşlarımıza xidmət edəsiniz. Valla müsəlmanlar yazılıqlar!!!" [1, s.491]

Ana dilində danışmayı özünə utanc bilən insanları da Cəlil öz felyetonlarında satirik yolla və yüksək sənətkarlıqla təqnid atəşinə tuturdu. O, "Molla Nəsrəddin" jurnalında işq üzü görən "Bizim "obrazovannılar" adlı felyetonunda haqqında danışdığımız mövzunu xüsusi peşəkarlıqla diqqətə çatdırıb.

Burada iki dostun söhbətini təqdim edən yazar mürsəlmanca, yəni ana dilində danışmayan gənci gülüş hədəfinə çevirir: "Mənim bir rəfiqim var, özü da mürsəlmandır, amma məni görəndə rus dilindən savayı, özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm: - Haradan galırsən? O mənə belə cavab verir: - Ya xodil na poçtu. [Mən poçta getmişdim.red] Deyirəm: - Dünən niyə bizi galımdın? Cavab verir: - K nam prişli qostı. [Bizi qonaq galımışdı. red]..." [1, s.11]

Ədibin burada təsvir etdiyi kiçik dialoqda əslində təsəssüf doğuran çox böyük mənə var – təhsilli bir insanın öz doğma dilində danışarkən utanc hissi keçirməsi. Dostundan niyə həmisi ona rus dilində cavab verdiyini soruşan qəhrəmanın aldığı cavab ürəkyandırıcıdır: "... - Slusay, kakt-to stidno koqda obrazovanniyi çelovek po tatarski qovorit!.. [yoni obrazovannının müsəlmanca danışmağı eyibdir!]. - Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!..." [1, s.11].

Cəlil Məmmədquluzadənin ana dili ilə bağlı qələmə aldığı daha bir felyeton "Meymular"dır. Burada ədibin hər zaman narahatlığını ifadə etdiyi mövzulardan biri olan – insanların fərdi şəkildə ana dilinə etinasızlığını xüsusi öné çəkir. O, hökumət tərəfindən ana dilinə qarşı müxtalif qadağalar qoyulmasından şikayət edənləri burada ustalıqla təqnid edir. Bu vəziyyətdən narazılığını gizlətməyən yazıçı burada daha bir mühüm problemi qabardır. "Uxarılar"dan olunan qadağaların insanlar tərəfindən də tətbiq olunmasını satirik üsulla ifşa edir. "Hürriyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovanni müsəlman ayaqá durub deməsin: "Hökumət qoymayırla məktəblərdə ana dilimizi öyrənək"... Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?" [1, s.96]. Cəlil burada hökumətin qadağasını əlində bayraq edənlərin özlərinin dilimizə hörmət bəsləmədiklərini, etinasız yanaşdıqlarını yüksək sənətkarlıqla oxucunun diqqətinə çatdırır. "Hələ məzəsi budur ki, bu nitqlərin

hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sırrdan də indiyədək heç kəs baş açı bilməyib" [1, s.96].

XX əsrin əvvəllərində əcnəbi sözlərdən istifadə o qədər adı hala çevrilmişdi ki, insanların nəinki rəsmi tədbirlərdə və görüşlərdə, hətta məsiştən söhbətində də həmin əcnəbi sözlər geniş yer alırdı. Bu vəziyyəti ürəkağınızı ilə izləyən Mirzə Cəlil ana dilimizə qarşı etinasızlıqdan da narahatlığını ifadə edib, insanların bu cür davranışlarını göstərdiyi nümunələrlə kəskin təqnid edib.

"Hökumət nə vaxt müsəlmani məcbur edib qızının adını "Fatma" əvəzinə, "Faty" qoysun və oğlunun "Həsən" adını dəyişdirib "Qasanka" eləsin" deyən ədib bəzi insanların əcnəbi sözlərdən istifadə ilə kifayətlənmədiyi, hətta öz övladlarına rus adları qoysaraq milli adlarımızdan da uzaq düşüdüklərini təsəssüflə qeyd edib.

Cəlil Məmmədquluzadə dilimizə qarşı etinasızlığı daha bir felyetonunda – "Ayların adları"nda diqqətə çatdırır. "Circirama" təxəllüsü ilə qələmə aldığı bu əsərində yazılıçı XX əsrin əvvəllərində mövcud olmuş ana dili məsələsinin əsrin ortalarına doğru da davam etdiyini göstərir. "Qabaqlarda biz dekabr-noyabr sözlərini bilməzdik. Bu gün ayın neçəsidir? Bu gün cümüdi ül-əvvəlin on ikisidir. Vəssalam. Sonralar rus dərsi və rus dili ortalığa çıxandan sonra noyabr və dekabr ayları da ortalığa çıxdı. Bu gün ayın neçəsidir? Bu gün noyabr ayının iyirmi səkkizidir. Bu da belə" [2, s.228]. – Bu məsalla yazıçı dilimizin illər boyu məruz qaldığı diskriminasiyanı peşəkarlıqla oxucunun diqqətinə çatdırır. Burada əsrin əvvəllərində fars sözləri ilə "zənginləşməyə" başlayan ana dilimizin sonralar ruslaşmağa meyilləndiyi ustalıqla göstərilib. Burada insanların dilimizin istilasına necə asanlıqla göz yumduqları öné çəkilib. Əlbəttə, burada ədib, bütün təqsiri sadə insanlarda da görmür. Dövrün mövcud ictimai-siyasi vəziyyətinin ana dilimizə mənfi təsirlərini diqqətə çatdırmaqla əslində o, xalqı dilimizi qorumağa, ona hörmətlə yanaşmağa çağırıb.

## Nəticə / Conclusion

Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində ölkəmizdə hökm sürmüş ictimai-siyasi vəziyyətin dilimizə mənfi təsirlərini yuxarıda nazər yetirdiyimiz felyetonlarında ustalıqla təsvir edib. O, mövcud sistemin dil dəyərlərimizə qarşı təsirlərini təsvir etməklə yanaşı, insanların da bu vəziyyətə göz yummalarını göstərib.

## Ədəbiyyat / References

1. Qoca Şərqi güzgüsü – Mirzə Cəlil [metodik vəsait]. Bakı, 2019.
2. Məmmədquluzadə Cəlil. Əsərləri. Dörd cildə, III cild. Bakı: "Öndər nəşriyyat", 2004.
3. Məmmədquluzadə Cəlil. Əsərləri. Dörd cildə, II cild. Bakı: "Öndər nəşriyyat", 2004.

## Вопрос родного языка в фельетонах Джалила Мамедгулузаде

### Самира Гулиева

Институт рукописей им. Мухаммеда Физули НАНА. Азербайджан.  
E-mail: samiragulieva1@gmail.com

**Резюме.** Общественно-политическая ситуация, сложившаяся в Азербайджане в начале XX века, оказала негативное влияние и на наш язык. Одним из просветителей, внесших неоценимый вклад в сохранение родного языка и его передачу последующим поколениям, является Джалил Мамедгулузаде. В ряде своих фельетонов он подверг критике неуважительное и безразличное отношение к нашему языку и его неправильное использование. Писатель, который во многих своих произведениях призывал людей отказаться от использования иностранных слов в своей речи, открыто продолжил эту борьбу на страницах учрежденного им журнала «Молла Насреддин». В ряде своих фельетонов он указал широкой читательской аудитории на факторы и людей, препятствующих сохранению и развитию нашего языка. Выпячивая сложившуюся ситуацию при помощи сатиры, Джалил Мамедгулузаде отмечает, что если этот процесс не будет предотвращен, положение еще более усугубится.

**Ключевые слова:** Джалил Мамедкулизаде, фельетоны, пресса, литература, журнал «Молла Насреддин», родной язык, язык